




Milli azadlıqdan
şirin nemət yoxdur!

İ. Aliyev

İlk Müstəqillik Günümüz...

Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra Azərbaycan xalqı ilk dəfə 28 Mayı fəvqəladə qürurla qeyd edir!

Ulu Öndərimizə ehtiram, Ali Baş Komandanımıza minnətdarlıq hissi ilə...



YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.
Qazet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

28 may
2024-cü il,
çərşənbə axşamı
№ 094 (6680)
Qiyməti
60 qapik

**İlham Əliyev:
Tapşırıq yerinə yetirildi!**

19 sentyabr, 2023



**Heydər Əliyev:
Azərbaycanın
pozulmuş ərazi
bütövlüyünü, qaçqın
və köçkünlərin öz
yurd-yuvasına
qaytarılması
problemini hələ də
həll edə bilməmişik.
Mən əminəm ki,
biz bu məsələni də
mütləq həll
edəcəyik!**

01 oktyabr, 2003

Prezidentin bir kəlməsi ilə...



**Yüksək xidmət nümunəsinin
yeni ünvanı...**

**Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Bakıda “Crescent Bay”
layihəsinin təqdimatı və “Crescent Mall”
ticarət mərkəzinin açılışında iştirak ediblər**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Crescent Bay” layihəsi barədə məlumat verdi.

Sonra dövlətimizin başçısı və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak etdilər. “Pasha Malls Group” şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat verdi.

“Crescent Mall” ticarət mərkəzi önənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, oylonca və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ticarət mərkəzində ilk dəfə fəaliyyət göstərəcək musiqili fəvvarə yer alıb.

Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq oylonca mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını...

Ədalətə əsaslanan siyasət

70-ci əfv...

Bəşər tarixində humanistlik göstərmək həmişə yüksək dəyər ləndirilib. Filosoflar, müdrik insanlar bağışlamağı, günahı olan şəxsə bir daha şans verməyi ali insani dəyər kimi qiymətləndirib və təqdir ediblər. Azərbaycan hüquqi dövlətdir. Hər kəs əməllərinə görə məsuliyyət daşıyır. Eyni zamanda, ölkəmizin dövlət siyasətində humanizm prinsiplərinə geniş yer verilir. Bunun təzahürü olaraq müstəqilliyimizin 106-cı ildönümü ərəfəsində - mayın 25-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti sərəncam imzalayıb. Sərəncamın icrası müvafiq qurumlar tərəfindən operativ qaydada təmin edilib.

Heydər Əliyevin əsasını qoyduğu humanizm ənənəsi

Müstəqil Azərbaycanın dövlət siyasətində...

Xalqın varlığını sübut edən amil...

Bugünlərdə ölkəmiz mötəbər bir festivala ilk dəfə ev sahibliyi etdi. 20-22 may tarixlərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı Türkdilli ölkələrdə yetişməkdə olan gənc sənətçiləri bir araya gətirməklə yanaşı, ümumtürk mədəniyyətinin beynəlxalq səviyyədə təbliği baxımından da mühüm rol oynayır...

Ermənistanın real dövlət olması üçün...

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqlar daha çox Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmini olaraq diqqətdən keçirilsə də, ortada mühüm bir həqiqət vardı - II Qarabağ müharibəsinin nəticələri daha çox Ermənistanın hüquqi dövlət statusu qazanmasına şərait yaradacaqdı. Bu reallıq evvəllər Ermənistanın siyasi rəhbərliyi və ictimaiyyəti tərəfindən etiraf edilməyə də, zaman keçdikcə, Azərbaycanın önə sürdüyü məsələlərin İrəvan üçün nə qədər böyük əhəmiyyət daşıdığı...

Bu il Azərbaycan xalqı 28 May bayramını fəvqəladə qürur hissi ilə qeyd edir. 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü tamamilə bərpa etdikdən sonra ilk Müstəqillik Günü'nün sevincini bölüşürük. Bu, olduqca fəxarətli və şərəfli bir tarixi gündür.

Azərbaycan dövlət müstəqilliyinə qovuşmaq üçün çox çətin yoldan və sınaqlardan keçib. Müasir Azərbaycan dövlətinin



İlham Əliyev: Tapşırıq yerinə yetirildi!

19 sentyabr, 2023

müstəqilliyi əsas etibarilə 3 fundamental sütuna söykənir: 1993, 2003, 2023-cü illər. Azərbaycanın tarixi taleyini dəyişən bu 3 təqvim siyasi tariximizin qızıl salnaməsidir.

Başlanğıc 1993-cü il, Ümum-millî Liderin hakimiyyətə gəlişi ilə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövlətçiliyi xilas edildi və Heydər Əliyev müstəqil dövlətin möhkəm təməllərini qurdu. Onun qətiyyəti və yorulmaz səyləri nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın əsası qoyuldu, ölkəyə xarici sərmayələr cəlb olundu, nizami ordu quruldu və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi.

Azərbaycan tarixinə Siyasi Vəsiyyətnamə kimi daxil olaraq əbədlilik qazanmış 2003-cü il 1 oktyabr Müraziətində Heydər Əliyev xalqımıza üz tutaraq deyirdi: “Prezident kimi mənim həyat əməlim yalnız Sizi - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur, xalqımız və dövlətimiz üçün tələyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik. İlk növbədə dövlətçiliyimizin əsası-

İlk Müstəqillik Günü'müz... Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra Azərbaycan xalqı ilk dəfə 28 Mayı fəvqəladə qürurla qeyd edir!

Ulu Öndərimizə ehtiram, Ali Baş Komandana minnətdarlıq hissi ilə...

nu 2003-cü ildir. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsi müstəqil Azərbaycanın siyasi arxitekturasında yeni möhkəm təməlin qoyulması ilə şərtləndi və dövlətin suverenliyinin təminatı ana siyasi hədəf kimi prioritetləşdi. Ermənistanın işğalında olan torpaqların azad edilməsi, Ata Vəsiyyəti kimi ağır bir mirası üzərinə götürmüş Siyasi lider Güclü iqtisadiyyat - Güclü dövlət - Güclü ordu doktrinasını konsepsiyasını çox mahirliklə həzrləməyə başladı.

Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində söylədiyi proqram xarakterli tarixi nitqində həmin konsepsiyanın əsas məqamlarına diqqət cəmlərək vurğulayırdı: “Əminəm ki, Azərbaycan iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırdıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermirdi. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmıyacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olduğumuz baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənəz

deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Cənab İlham Əliyev bütün gücünü və gününü, hər dəqiqəsini, saniyəsini bir nömrəli bu ümdə vəzifəyə və müqəddəs əmələ səfərbər etdi, enerji resurslarından əldə edilən gəlirləri ölkənin layiqli iqtisadi-sosial inkişafı ilə yanaşı, birinci prioritet vəzifəyə - ölkənin hərbi qüdrətinin yüksəlişinə yönəltdi. Eyni zamanda, iqtisadi güc faktorundan və müəkkəmlər enerji diplomatiyasından məharətlə istifadə edərək Azərbaycanın regional qüdrətini və Cənubi Qafqazda liderliyini tamamilə təmin etdi, regionun 70 faizlik iqtisadi potensialına və global əhəmiyyətli trans-neqliyyat magistrallarına sahib olmaqla beynəlxalq birlikdə sədiq və etibarlı tərəfdaşların, müttəfiqlərin sırasını genişləndirdi. Bu müttəfiqlik isə bütün strateji məqamlarda sonadək ölkəmizin müdafiəsinə xidmət etdi, bu etibar və etimad 44 günlük Vətən müharibəsində sınaqdan uğurla çıxdı, həmin dost ölkələrin Azərbaycana siyasi dəstəyi sonadək bütövləşdi. Əsas 2003-cü ildə qoyulmuş yeni diplomatik taktika da məhz uzaqgörən siyasətin nəticəsi idi.

Beləliklə, müəyyən edilən unikal iqtisadi modelə əsaslanmaqla yürüdülmə müdrik siyasət iqtisadi və siyasi müstəqilliyimizi daha da möhkəmləndirdi, Azərbaycan iqtisadi cəhətdən heç kəmdən və heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan dövlət kimi gücləndi və öz iradəsinə uyğun qərarlar qəbul olundu. 2003-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,6 dəfə böyüyərək 123 milyard manata çatdı. Ölkəmizin artan iqtisadi və maliyyə potensialı ilk növbədə, Ordunun gücünün və döyüş qabiliyyətinin artırılmasına, müqəddəs hədəfə yönəldildi. 2003-cü ildə 150 milyon manat olan hərbi xərclərin büdcədəki payı

Məruzə etdi, Ali Baş Komandan İlham Əliyev”. Müzəffər Komandan Heydər Əliyevin müstəqil dövlət idealını tam bütövləşdirdi, xalqımızın milli qürur, heysiyyət və ləyaqətini özünə qaytardı. O, 2023-cü il mayın 10-da, Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycanın Ən Ali Tribunalından, Zəfərimizin rəmzi və Tacı olan Şuşadan Xalqa mü-



Heydər Əliyev: Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik!

01 oktyabr, 2003

davamlı olaraq hər il artırıldı və 2020-ci ildə 4 milyard manata çatdırıldı. Bu illər ərzində hərbi-müdafiə xərcləri 27 dəfədən çox yüksəldi və Azərbaycan Silahlı Qüvvələri peşəkərliliyinə, hərbi arsenal və digər bütün imkanlarına görə, regionun ən güclü ordusuna qoşulmaqla yanaşı, beynəlxalq hərbi hesabatlarda ən yaxşı mövqeyə malik ordular sırasında yer aldı.

Məhz bu güclü iqtisadi-maliyyə arxitekturası və Ali Baş Komandanın sarsılmaz iradəsi sayəsində formalaşan rəşadətli Ordumuz səbirsizliklə “Əmr et” tapşırğını gözləyirdi. Verilən Əmr hədsiz dərəcədə çox peşəkarcasına və ustalıqla yerinə yetirildi, 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanan Ordumuz Ali Baş Komandanın müqəddəs missiyasını layiqincə və ləyaqətlə tamamladı.

“Tapşırıq yerinə yetirildi.

raciətinə qeyd edirdi ki, biz ərazilərimizi azad etməklə Heydər Əliyevin arzularını çin etdik.

2023-cü ilin sentyabr ayının 19-u Azərbaycanın müstəqillik və suverenlik mücahidəsinin son akkordu oldu. Bu tarix ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin və Konstitusiyaya quruluşunun bərpasını yekunlaşdırmaqla Müstəqil Azərbaycanın siyasi taleyini, müstəqil siyasi obrazını da tamamladı.

Beləliklə, Azərbaycan dövlətinin müstəqilliyini müəyyən və təyin edən 3 fundamental tarixi mərhələyə söykənən 28 May əsil Müstəqillik bayramı kimi yerini almış oldu. Azərbaycan xalqı bu qürurverici bayram Günündə dövlətimizin memarı Ulu Öndəri ehtiramla yad edir, Ali Baş Komandana dərin minnətdarlığını bildirir.

Elbrus Cəfərlı



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevə “Crescent Bay” layihəsi barədə məlumat verdi.

Sonra dövlətimizin başçısı və

birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak etdilər. “Pasha Malls Group” şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat verdi.

“Crescent Mall” ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq

Yüksək xidmət nümunəsinin yeni ünvanı...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər

yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ticarət mərkəzində ilk dəfə fəaliyyət göstərəcək musiqili fəvvarə yer alıb.

Ticarət mərkəzində 107 geyim, gastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. “Crescent Mall”da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev əvədarlıqları və digər məhsullar təklif olunur. Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.

Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli üstüdan ölkəmizin mədəni irsini istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrlərin milli

xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açıq güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn “Həyat Ağacı” isə sürətlə inkişaf edən, ənənələrimizə sədiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzinə özümdə təcəssüm etdirən Azərbaycan xalqını ifadə edir.

Bundan başqa “Crescent Mall”da SPA, gözəllik və fitness mərkəzləri də qonaqların xidmətində olacaq. Qeyd olundu ki, ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq sünü intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək



bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, ingilis və rus dillərində isə şifahi məlumatlar verə bilər.

Sünü intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan sünü intellektli robot “Leyli” adlandırılıb. Sünü intellekt məlumat bələdçisi Leyli dahi Azərbaycan

şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeməsindən müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir.

“Crescent Mall” ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialına və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

Prezidentin bir kəlməsi ilə... 4 kəndimizdə bayrağımız dalğalanır!

Azərbaycan və Ermənistan arasında başlayan ikitərəfli dialoq

Bəhs olunan kəndlər ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğal altına düşüb. Qazax rayonunun Bağanis Ayrım Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın ilk kəndidir. Kənd 1990-cı il martın 23-dən 24-ə keçən gecə hücumə məruz qalıb və martın 24-ü səhər saatlarında süqut edib. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı amansız vəhşiliklər törədilib. Kəndin müdafiəsi zamanı 10 nəfər həyatını itirib, 15 nəfərdən çox insan isə yaralanıb. 100-dən çox evi olan kənd bütünlüklə talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən məhv edilmişdir. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcəvan - Noyambəryan avtomobil yolu üzərində yerləşdiyindən düşmənlər gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirib. Bundan ruhlanan ermənilər sonradan digər kəndlərimizi də ələ keçirməyə müvəffəq olublar. Kəndlərin işğalı respublikamızın o dövrdəki rəhbərliyinin biganəliyinin və məsuliyyətsizliyinin nəticəsi idi. Ermənilərin kəndlərimizi nəzarətə götürəcəkləri ilə bağlı siqnallar gəlsə də, bu məlumatlar ciddiyyə alınmayaraq müdafiə üçün tədbirlər görülməmişdi.

İşğal faktından uzun illər ötsə də, Azərbaycan digər əraziləri kimi, bəhs olunan kəndlərin də qarşı tərəfin nəzarətində qalması faktı ilə heç vaxt barışmayıb. Anklav olmayan bu kəndlərin qayta-

rılması ilə bağlı razılıq 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşündə razılaşdırılıb və müvafiq Protokol imzalanıb. 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilib. Görüş əsnasında Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

Göründüyü kimi, anklav olmayan dörd kəndin işğaldan azad edilməsi sırf ikitərəfli dialoq çərçivəsində baş tutub. Məlumdur ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən müxtəlif platformalarda danışıqlar aparılıb. Azərbaycan bir qayda olaraq vasitəçilərin saylarını artıraraq və bütün platformalarda konstruktiv mövqedən çıxış edib. Lakin çoxtərəfli platformalarda aparılan danışıqlar bir qayda olaraq səmərəsiz olub. Hələ müharibədən əvvəl münaqişənin həllinə

cəlb olunan ATƏT-in Minsk qrupunun fəaliyyəti işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan uzağa getməyib. Postmüharibə dövründə isə danışıqlar Moskva, Vaşinqton, Brüssel formatlarında aparılıb. Lakin yenə də sülh yaratma prosesində hansısa bir nəticə əldə olunmadı, verilən siyasi bəyanatlar tezliklə unuduldu. Bunun da

E.Makron Ermənistanı dəstəkləyən açıqlamalar verdi. Belə vasitəçi proseslərdə hansısa bir müsbət rol oynaya bilərdimi? Əsla! Belə olan halda Azərbaycan Fransa'nın Brüssel formatında iştirakına etirazlarını bildirdi və E.Makronun iştirakı ilə keçirilən görüşlərə qatılmaqdan imtina etdi.

Regiondakı sülh prosesi-

Ölkəmiz addım-addım hədəflərinə doğru irəliləyir və məqsədlərinə çatır. Təxminən otuz il ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən xalqımız bir neçə gün bundan əvvəl daha bir xoş müjdəyə sevindi- bu dəfə söhbət Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrli və Qızılhacılı kəndlərinin Azərbaycana təhvil verilməsindən gedir. Artıq proses yekunlaşıb və mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Həmin kəndlərdə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni oxunub.



əsas səbəbi ondan ibarətdir ki, sülh prosesində yer almağa çalışan vasitəçi ölkələr regionda öz maraqlarının təmin olunmasına çalışırlar. Belə görünür ki, onlar Cənubi Qafqazda davamlı sülhün gəlməsində yox, münaqişənin, qarşıdurmaların sonsuzadək uzanmasında maraqlıdırlar. Götürək, Brüssel formatının iflasa uğramasını. Həmin platformada yer almağa çalışan Fransa birtərəfli mövqe tutdu, prezident

tiyyətli siyasi iradəsi ilə xalqımıza qaytarıldı. Bunun üçün dövlətimizin başçısının bir kəlməsi kifayət etdi. Prezident İlham Əliyev cari ilin yanvarında yerli televiziya kanallarına verdiyi müsahibəsində "anklav olmayan dörd kənd qeyd-şərtsiz qaytarılmalıdır" kəlməni ifadə etmişdi. İlham Əliyev verdiyi bəyanatlarda həmişə iki mühüm amilə əsaslanır - tarixi ədalətə və Azər-

səmərəliliyini açıq-aşkar nümayiş etdirir. Bugünlərdə baş nazir N.Paşinyan ermənilərə bir sıra xatırlatmaları ilə gündəmə gəlib. O, ermənilərin miflərdən, indiki Ermənistanın hüduqlarından kənarda utopik torpaqlar axtarışından geri çəkilmələri, reallıqlarla barışmalarına çağırır edir. Ermənistanın nıcatı Azərbaycanın şərtlərini qəbul etməkdən keçir.

ifadə etdiyi kəlmənin arxasında Azərbaycanın gücünün və ilahi ədalətinin dayandığını dərk edən Ermənistan rəhbərliyinin kəndlərimizdən çıxmaqdan başqa seçimi yox idi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji bacarıqları, qətiyyəti Azərbaycana son 200 illik tariximizin ən böyük qələbələrini bəxş edib. 2020-ci ildə baş verən Vətən müharibəsində biz Ordumuzun şücaəti ilə əldə olunan şanlı Zəfər sayəsində ərazi bütövlüyümüzü hərbi-siyasi yolla təmin etdik. 2023-cü il sentyabrın 19-da başlayan uğurlu 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq isə Qarabağda suverenliyimiz tam təmin olundu. Ötən il oktyabrın 15-

Tarixi ədalətin və gücün təntənəsi

Prezident İlham Əliyevin Liderliyi, Onun qətiyyətli siyasi iradəsi, tələsmədən və gecikmədən mühüm qərarlar verməsi xarizmə yaratmağa, mümkün-süz görünəni reallığa çevirməyə, yüz illərin haqsızlığına son qoymağa, təsəvvürləri dəyişməyə, xalqı xoşbəxt etməyə qadirdir! Şuşadan, Xankəndidən, Xocalıdan və digər ərazilərimizdən sonra Qazax rayonunun dörd kəndi də məhz Liderin qə-

baycının qüdrətinə. Yuxarıdakı kəlam da bu baxımdan istisna deyildi. Deyilmişdi və əməl olunacaqdı! Necə ki, Azərbaycan 44 günlük müharibədə, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində zəfərlər qazanaraq məqsədlərinə çatmışdı, ona aid olan dörd kəndi də mütləq qaytaracaqdı. İki seçim var idi - ya hərbi yolu, ya da danışıqlar vasitəsilə. Prezident İlham Əliyevin

dən etibarən Xankəndi və Xocalı da daxil olmaqla ölkənin bütün ərazisində üçrəngli bayrağımız özəmətlə dalğalanır. Anklav olmayan dörd kəndin döyüşsüz, bir güllə atılmadan, qan tökülmədən geri qaytarılması Azərbaycanın növbəti uğurudur ki, bu da Prezident İlham Əliyevin bir kəlməsinin bəhrəsidir.

MÜBARİZ

Bəşər tarixində humanistlik göstərmək həmişə yüksək dəyərləndirilib. Filosoflar, müdrik insanlar bağışlamağı, günahı olan şəxsə bir daha şans verməyi ali insani dəyər kimi qiymətləndirib və təqdir ediblər. Azərbaycan hüquqi dövlətdir. Hər kəs əməllərinə görə məsuliyyət daşıyır. Eyni zamanda, ölkəmizin dövlət siyasətində humanizm prinsiplə-

70-ci əfv...

rinə geniş yer verilir. Bunun təzahürü olaraq müstəqilliyimizin 106-cı ildönümü ərəfəsində - mayın 25-də Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" növbəti sərəncam imzalayıb. Sərəncamın icrası müvafiq qurumlar tərəfindən operativ qaydada təmin edilib.

Heydər Əliyevin əsasını qoyduğu humanizm ənənəsi

Müstəqil Azərbaycanın dövlət siyasətində humanizm ənənəsinin əsasını müdrik siyasətçi Heydər Əliyev qoyub. 1995-ci ildə ölkəmizdə amnistiya institutu məhz Onun təşəbbüsü ilə təsis edilib və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların icrası qısa zamanda cəmiyyətdə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verib.

Bütövlükdə, 1995-2003-cü illərdə respublikamızda Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bundan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olub. Əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib. Heydər Əliyev, həmçinin böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak etmiş insanların da bir qismini bağışlayıb

Respublikamızda ölüm hökmünün bir cinayət növü kimi tamamilə ləğvi təşəbbüsü də Heydər Əliyevə məxsusdur. Xatırladaq ki, Heydər

Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra respublikamızda ölüm hökmünün icrasına moratorium qoyuldu. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv ediləndə yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Səbiq Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. O, eləcə də Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Ölkədə ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış etməsi Heydər Əliyevin cəza siyasətinə ədalətli və humanist yanaşmasını ifadə edirdi. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının qorunması Ulu Öndərin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri idi.

1998-ci il 10 fevral tarixində respublikamızda 128 məhkum barələrində çıxarılmış ölüm hökmünün icra olunmasını gözləyirdi. Ölüm cəzası Bayıl həbsxanasında güllələnmə ilə icra olunurdu. Gözləri bağlı məhkumun ürəyinə vurulan bir güllə onu həyatdan, yaşamaq hüququndan məhrum edirdi. Qeyd etdiyimiz kimi, Heydər Əliyev respublikanın siyasi hakimiyyətinə qayıtdıqdan az sonra ölüm hökmlərinin icrasına moratorium qoydu. Bununla da hətta Vətən və xalq qarşısında ən ağır cinayətlər törədən, o zaman ki hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı düşmənlərə təslim edən Rəhim Qaziyev, ölkəmizi parçalamaq niyyətində olan separatçı Əlikram Hüseynov, təxribat və terror aktları törədən Elçin Əmiraslanov, dövlət çevrilişi cəhdlərinin təşkilatçıları Səadət Hüseynovun və Cavadov qardaşlarının əlaltıları və qanunsuz silahlı dəstələrin əzginləşməsi üzvləri, Tarix Quliyev və bu kimi qatillər, təhlükəli cinayətlər barəsində ölüm hökmləri icra olunmadı.

154 məhkumu əhatə edən növbəti əfv...

Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətində humanizm ənənəsi sonrakı mərhələdə də eyni ardıcılıqla davam etdirilib. Prezident İlham Əliyevin imzaladığı son əfv Sərəncamı sayca 70-cidir. Eyni zamanda, hər za-

Azərbaycan dövlət başçısının müstəqilliyimizin 106-cı ildönümü ərəfəsində imzaladığı növbəti əfv Sərəncamına əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan



man nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevaya Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümü-nə çevrilib

hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlik dərəcəsi, cəza çəkdiyi müddət və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 154 nəfər əfv edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sərəncamın icrasını operativ qaydada ba-

şa çatdırıb. Dövlət başçısının imzaladığı Sərəncam aşağıdakı kateqoriyalardan olan məhkumlara şamil edilib: -Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, -52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, -Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib, -Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub, 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, -Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürüldü.

-Əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşları və qadınlar da var. Belə ki, sərəncamda əsasən, 8 əcnəbi vətəndaş əfv edilib. Onlardan 5-i Əfqanıstan, 2-si Türkiyə, 1-i Rusiya vətəndaşıdır.

Mübariz FEYZLİ

28 May - Müstəqillik Günü ilə əlaqədar ünvanlanan məktublar ölkəmizin qlobal münasibətlər sistemindəki yerini bir daha təsdiqləyir

Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik

Ədalətə əsaslanan siyasət

Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır

uğurlar, Vətən müharibəsində qazanılan Zəfərin ardından regionda formalaşdırılan yeni siyasi realiaqlar, ötən ilki antiterror tədbirləri nəticəsində separatizmə son verilməsi, eyni zamanda Avropanın enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycanı olan qlobal marağın daha da artmasını şərtləndirib. Eyni zamanda, Azərbaycanın bö-

yük bir coğrafiyada formalaşan yeni iqtisadi-siyasi, ticari münasibətlər sistemində verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilib. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhuquqlu əməkdaşlığı təbliğ etməsidir.

Beləliklə, müasir dövrdə mürəkkəb beynəlxalq münasibətlər sistemi və globallaşma şəraitində hər bir ölkənin inkişafının və təhlükəsizliyinin təmin olunması amilinin əsl olduğu strateji faktorları araşdırarkən bir amil xüsusilə diqqət cəlb edir - həyata keçirilən dövlət siyasəti milli maraqlara, qlobal çağırışlara və realiaqlara nə qədər

adekvat olarsa, beynəlxalq imic o qədər yüksək olacaq. Qeyd edilən siyasi-iqtisadi realiaqlar isə onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunması, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın davamlılığının, çoxşaxəli əlaqələrin səmərəliliyinin təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlət olaraq Azərbaycan qarşısı qoyulan hədəflərə çatır.

Yeni mərhələdə ölkəmizin tənzimləyici rolu...

Milli dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həm də həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi unikal və müdərəqqi nümunə kimi çıxış edir. Xüsusilə, Ermənistanın onilliklərlə aktual saxlamağa çalışdığı sərhəd problemlərinin həlli istiqamətində real addımların atılması, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması Azərbaycanın təmsalında dünyaya üçün ən böyük ehtiyac duyduğu əməkdaşlıq platformasını ortaya qoyur. Ölkəmiz Şərq-Qərb münasibətlər sisteminin, qlobal iqtisadi maraqların uzlaşma məkanına çevirir. Yeni mərhələdə ölkəmizin tənzimləyici rolu Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapmasına, tanınmasına yol açır. Beləliklə, qlobal layihələrin icrasına start verilməsi ən məsələsinə çevrilir - Azərbaycanda yürüdülməli dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edir.

Qeyd olunduğu kimi, müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ortaya qoyur. Əldə olunan uğurlar isə saymaqla bitməz:

- Azərbaycan mühüm bir regionda təhlükəsizliyin əsas qaranı kimi çıxış edir;

- Ölkəmiz bütün dünya üçün şəffaf və əlverişli

- Beləliklə, Azərbaycan global məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prinsipləri əsasında qurulmasını təşviq edir. Çoxtərəfli konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən nəsnədir - Azərbaycan bu ülvü dəyərlərin inkişafını hər zaman üstün tutur. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və global miqyasda sabitliyə xidmət edən xətt yürüdü. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı

Çoxtərəfli əməkdaşlıq strategiyamız ən yüksək səviyyədə dəyərləndirilib

sərmayə mühiti yaradır;

- Şərq il Qərb arasında iqtisadi körpü rolunda çıxış edir;

- Avropanın enerji təminatında əsaslı yer tutur;

- Öz növbəsində Şərqi yeni enerji layihələrində fəal iştirakçı qismində çıxış edir;

- Dünyanın ən mühüm iqtisadi aortasına çevirmək perspektivi daşıyan ticari-iqtisadi layihələrin ən əsas dayanacaqlarından biri statusunu qazanıb. Azərbaycan bu gün yeni geosiyasi çağırışlar üçün yaradılan mübit yolun təhlükəsizliyinin qaranı sayılır. Ölkəmiz global nəqliyyat şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynayır.

Bu amil demək olar ki, bütün dün-

ya tərəfindən etiraf edilir - xüsusilə, Azərbaycan istisna olmaqla Cənubi Qafqaz ölkələrindəki hazırkı distabil vəziyyətin fonunda Azərbaycanın yaratmağa çalışdığı siyasi mühit yüksək dəyərləndirilib. Bu fakt xüsusilə, 28 May - Müstəqillik Günü münasibətlə Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında əks olunmaqdadır. Çoxsaylı məktubların coğrafi xarakteristikasına nəzər yetirdikdə bütün qitə və regionların Azərbaycana olan rəğbətini, aparılan siyasətə verdiyi dəyəri, qlobal münasibətlər sistemində oynadığımız rola yüksək qiymət verməsini bütün aktualığı ilə görmüş oluruq. Şərq, Qərb, Mərkəzi Asiya, Afrika, Cənubi və Şimali Amerika ölkələrinin dövlət başçıları Azərbaycan Prezidentinin dostluğa, əməkdaşlığa və ən əsası milli maraqlara əsaslanan

çoxtərəfli əməkdaşlıq strategiyasını ən yüksək səviyyədə dəyərləndirirlər, Azərbaycan ilə tərəfdaşlıq əlaqələrinin yüksəltmək üçün münasibətlərin daha da intensivləşdirilməsini vacibliyinə toxunurlar. Bu olduqca mühüm bir məqamdır. Bu təbrikləri ünvanlayanların arasında dünyanın aparıcı gücləri sayılan ölkələr də yer alır - eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində müəyyənləşdirdiyi, beynəlxalq hüquqa və ədalətə söykənən, ortaya qoyduğu qlobal təşəbbüslər nəticəsində ən çətin dövrlərdən minimum itki ilə çıxmağı bacaran dövlətlər də təmsil olunur. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq nüfuzunun əsasında həm iktidari, həm də çoxtərəfli əlaqələrin dinamizmi əsas meyar kimi yer tutur.

Regional və global miqyasda sabitliyə xidmət edən xətt...

əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. Bu nüfuzun formalaşması isə Azərbaycanın illərdir yürütdüyü düstür, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətinin nəticəsində mümkün olub. Müasir gündəliyimizin aparıcı çağırışlarından sayılan COP29-un global sistem üçün yeri məhz Azərbaycanın öncüllüyü

ilə müəyyənləşir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi xüsusilə mühüm bir platforma formalaşdırır. Bunun üçün isə Azərbaycana verilən dəstək olduqca böyükdür - dünya birliyi demək olar ki, yekdilləşib COP29-un ev sahibliyinə Azərbaycanı dəstəkləyib, mövzu ilə bağlı yaxın əməkdaşlıq üçün səy göstərir.

Pərviz SADAYOĞLU

Daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb



Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən hər il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, ilk növbədə, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçıları, hərbi hissə komandirlərinin aktiv seçki hüquqlarına malik seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilir. Bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış informasiya sistemində istifadə olunmaqla ictimailəşdirilir. Sözügedən prosese bütövlükdə may ayının 30-dək yekun vurulur.

AZƏRTAC xəbər verir ki, cari il seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılması 2024-cü il fevralın 7-də keçirilən növbədənəkar Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsinə təsadüf etdiyindən, MSK vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirdi və qanunvericiliyin tələblərinə uyğun qaydada ardıcıl, sistemli tədbirlər həyata keçirdi. Belə ki, seçici siyahılarının dəqiqləşdirilməsi müddətində fərqli üsullarla silsilə təşviqat kampaniyası gerçəkləşdirildi, MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio yayımçıları, Komissiyanın rəsmi internet sahifəsi, onlayn media portalları və sosial media platformaları vasitəsilə müntəzəm nümayiş etdirilərək geniş miqyasda ictimailəşdirildi. O cümlədən birgə layihə çərçivəsində ilk dəfə "ASAN xidmət" mərkəzlərində yerləşən smart monitorlara seçici siyahılarına dair xidmət əlavə olundu ki, bu effektiv vasitə seçicilərə öz məlumatlarını yoxlamaq, düzəlişlərə ehtiyac yaranıqda yerində sadə üsulla operativ şəkildə MSK-yə müraciət ünvanlamaq, habelə səs verəcəkləri məntəqəyə dair informasiya əldə etməyə imkan yaradır. Sadalanan məqsədyönlü layihələrlə yanaşı, dəqiqləşdirmə prosesində seçicilərin fəallığı, informasiya-kommunikasiya texnologiyalarının və media qurumlarının imkanlarından geniş istifadə olunması da görülən işlərin səmərəliliyinin yük-

səldilməsində və siyahıların daha təkmil hazırlanmasında əhəmiyyətli rol oynadı. Onu da qeyd etmək lazımdır ki, aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvünün cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb.

2024-cü il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin başa çatması ilə əlaqədar MSK üzvləri media mənsublarının da iştirakı ilə mayın 27-də Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının cari il üzrə yenidən tərtib edilməsi variantı və saxlanma şəraiti ilə yaxından tanış olublar. MSK-nın İnformasiya mərkəzinin zalında əyani şəkildə keçirilən təqdimat mərasimində Komissiya üzvləri və media təmsilçiləri seçici siyahılarının tərtib edilməsi və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb.

Təqdimat mərasimindən sonra Məzahir Pənəhovun sədrliyi ilə MSK-nın iclası keçirilib və 2024-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi məsələsinə baxılıb. Komissiya sədri seçici siyahılarının dəqiqləşdirməsi istiqamətində reallaşdırılan məqsədyönlü fəaliyyətlə bağlı əsas məqamları iclas iştirakçılarının diqqətinə çatdırıb, eyni zamanda, prosedürə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlara təşəkkürünü bildirdi.

İclasda 2024-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq olunduqdan sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi qərarə alınıb. Hazırda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 326 min 764 seçici daxil edilib ki, onlardan da 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır.

MSK-nın iclasında digər məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub. Belə ki, Komissiyanın 2024-cü il 2 may tarixli iclas protokolu təsdiq edilib, bir sıra yeni normativ-hüquqi aktların qəbul olunması və qanunvericilikdə edilən son dəyişikliklərlə əlaqədar olaraq "Siyasi partiyaların tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat"ın təsdiq edilməsi barədə qərar ləğv olunub, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Parlamentin komitə iclasında 2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib

Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Dövlət sosial müdafiə fondunun 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "İşsizlikdən sığortanın 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

Komitə sədri Tahir Mirkişili, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanunda edilən dəyişikliklərlə bağlı fikirlərini açıqlayıb. Bildirib ki, "Büdcə sistemi haqqında" Qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilir. O, nəzərə çatdırıb ki, qanun layihəsinə dair izahatə əsasən, işğaldan azad olunan Şərq Zəngəzur iqtisadi rayonlarında 2024-cü il ərzində həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq fəaliyyət, habelə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər üzrə dövlət vəzifələrinin icrası dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırıb. Həmin tələbatın dövlət büdcəsinin əlavə daxilolmaları və kəsirinin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün "Büdcə sistemi haqqında" Qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yaranıq qeyd edilib.

Bildirilib ki, yenilənmiş makroiqtisadi proqnoz, dinamik və bazarlarında müntəzəm qiymət, onunla əlaqəli dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi ilə bağlı məlumat təqdim edib. Nazir bildirib ki, 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətimizin qarşısında yeni çağırışlar formalaşdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin həyata keçirilməsi, beynəlxalq münasibətlər və beynəlxalq fəaliyyətlə



bağlı, digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün müvafiq maliyyə təminatının yaradılması əsas vəzifələr kimi göstərilib. Qeyd edilib ki, cari ilin yanvar-aprel ayları üzrə makroiqtisadi və fiskal göstəricilər və dünya enerji bazarında müntəzəm qiymət konjunkturası, habelə cari ilin aprel ayında İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozuna baza sənlənilən edilmiş dəyişikliklərə əsasən, dövlət büdcəsinə gözlənilən əlavə daxilolmalar müəyyən edilmiş prioritet istiqamətlər üzrə zəruri olan bir sıra əlavə tədbir və layihələrin maliyyələşdirilməsinə imkan yaratmaqla 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirir.

S.Şərifov vurğulayıb ki, dünya neft və qaz bazarlarında mövcud tendensiyalar, cari ilin əvvəlinə müşahidə olunan vergi-gömrük daxilolmalarının, habelə icmal və dövlət büdcələrinin xərclərinin artması nəzərə alınaraq, 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Belə ki, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manat və yaxud dövlət büdcəsi layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox olması gözlənilir. Qeyri-neft ÜDM-in 84,7 milyard manatdakı artması və yaxud proqnoza nəzərən 0,6 milyard manat çox olması proqnozlaşdırılıb. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında müntəzəm qiymət dinamikası, cari ilin dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.

Nəzərə çatdırılıb ki, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılıb. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılıb.

Yenidən baxılacaq 2024-cü il icmal büdcəsinin əsas parametrlərinə dair bildirilib ki, icmal büdcəsinin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılıb. İcmal büdcəsinin 2 milyard 112 milyon manat kəsirlə proqnozlaşdırıldığı qeyd olunub.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "Dövlət sosial müdafiə fondunun 2024-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsinə dair məlumat verib.

Sənədə əsasən, 2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcəsinin mühüm tərkib hissəsi kimi "Dövlət sosial müdafiə fondunun 2024-cü il dövlət büdcəsi haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri edib. Fondun xərcləri 30 milyon manat və ya 0,4 faiz artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılıb. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan

vəsaitin (transfert) məbləği 160 milyon manat azaldılaraq 1 milyard 232 milyon manat təşkil edəcək. Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə Hesablama Palatasının Rəyini təqdim edib. Rəydə Palatanın qanun layihəsinin, layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğunu, dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı barədə mövqeyi ifadə edilib.

Vüqar Gülməmmədov, bununla yanaşı, "Dövlət sosial müdafiə fondunun 2024-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" və "İşsizlikdən sığortanın 2024-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanun layihələrinə dair Hesablama Palatasının rəylərini də nəzərə çatdırıb.

Layihələrin müzakirəsində çıxış edən deputatlar 2024-cü ilin ötən dövrü üzrə Azərbaycan iqtisadiyyatındakı müsbət dinamikanı, xüsusən də qeyri-neft sektorundakı artım templərini yüksək dəyərləndiriblər.

Büdcəyə dəyişikliklərin edilməsini Azərbaycanın fiskal gücünün göstəricisi kimi qiymətləndirən deputatlar yenidən baxılan büdcənin millir prioritetlərə uyğun olduğunu bildirdilər. Onlar büdcə proqnozlaşdırılmasının metodologiyasının təkmilləşdirilməsi, risklərin nəzərə alınması, regionların iqtisadi potensialından səmərəli istifadə olunması, yerli istehsalın təşviq edilməsi, sosial təminat xərclərinin artırılması və digər məsələlərə bağlı rəylərini və suallarını səsləndiriblər.

Müzakirələrin sonunda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Vergi Xidmətinin rəisi müavini İlkin Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Həmid Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri müavini Natiq Şirinov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyliyev, iqtisadiyyat nazirinin müavini Xaqani Abdullayev deputatların qaldırdıqları məsələlərə münasibətlərini bildirdilər, suallarını cavablandırıblar.

İclasda təqdim olunan hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonsuz qürur mənbəyimiz - müstəqilliyimiz!

Bu gün Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan müstəqil dövlətə malik olması, ayıl-ulduzlu bayrağı-

mızın BMT-nin və digər beynəlxalq təşkilatların önündə özəmətlə dalğalanması hər bir azərbaycanlının sonsuz qü-

rur mənbəyidir. Dünyada xalqların sayı çoxdur. Ancaq müstəqillik heç də bütün xalqlara nəşib olmayıb. Yüzlilliklər

boyunca qəlbində azadlıq arzuları daşıyan, tarixin müxtəlif dövrlərində bu ideya uğrunda mücadilələrə qatılan


Azərbaycan xalqı isə 106 il bundan əvvəl tarixin bu günündə - 28 may 1918-ci ildə öz müstəqilliyini elan edib.

Tarixi hadisə

Azərbaycan bəhs olunan tarixdə müstəqilliyini çox çətin və ziddiyyətli hadisələrin baş verdiyi bir dövnmədə qazanıb. Həmin dövrdə imperiyalar bir-birinin ardınca süqut edirdi, dünya nizamı yenidən müəyyənləşirdi, xalqlar üçün çox mühüm çağırışlar yaranmışdı. Belə bir şəraitdə 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir həlqəni təşkil edir. Bununla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadıq qaldığını bir daha nümayiş etdirirdi. Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Təsədüfi deyildir ki, Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və iki il ərzində fəaliyyətini tarixi hadisə kimi səciyyələndirib.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. AXC Qərbi ölkələrindən çox əvvəl - 1918-ci ildə qadınlara səsvermə hüququnu tanıyıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı

müvafiq sərəncamda oxuyuruq: “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində silinməsinin qarşısını aldı”.



AXC-nin varisi - XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqillik

Təəssüf ki, AXC-nin ömrü qısa oldu. Tariximizdə qurulan Birinci respublika cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadı və müstəqil dövləti qurmağa can atdı. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı.

Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiyası Aktını

qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiyası Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Günü'nün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü'nün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqil Azərbaycanın gücünün və əzminin təntənəsi

Heydər Əliyevin əsasını qoyduğu siyasətin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcılıqla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasına və getdikcə daha da möhkəmlənməsinə güclü təminatdır. Son 20 ildə Prezident İlham Əliyev apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində respublikamızı zirvələrə yüksəltdi. Onun qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşdırılan islahatlar ölkənin iqtisadi müstəqilliyini təmin edib. Bu gün Azərbaycan dünyada heç bir maliyyə mərkəzindən asılı deyil, bütün məsələlərini sırf öz gücünə həll etməyə qadirdir. Bu da siyasi müstəqilliyimizi şərtləndirir. Hazırda dünyada elə bir güc mərkəzi yoxdur ki, ölkəmizlə diktat dili ilə danışıq. Azərbaycan tam müstəqil siyasət aparır, dostlarını özü seçir ki, bütün bunlar da beynəlxalq səviyyədə respublikamıza ləyaqətli dövlət imici qazandırır.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə

Mübariz ABDULLAYEV

Heydər Əliyevin müstəsna missiyası

Müdrək siyasətçi olan Heydər Əliyev daim vurğulayırdı ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan çətindir. XX yüzillikdə Azərbaycanın müstəqilliyinin bərpasında və qorunmasında Heydər Əliyev müstəsna missiya yerinə yetirib. Əvvəla, onu vurğulayaq ki, Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində Azərbaycana rəhbərlik edərkən keçmiş sovet rejiminin ideoloji qadağalarına rəğmən, respublikamızın gələcəkdə müstəqil yaşaması üçün möhkəm əsaslar yaratmışdı. Bu əsaslar həm ideoloji, həm də iqtisadi sahələrdə əhatə edirdi. Sonrakı mərhələdə isə O, xalqın yaddaşını təzələməklə cümhuriyyət ideyalarının geniş şəkildə yayılmasına çalışırdı. XX yüzillikdə Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşmasının əsası da məhz Onun söyləri və cəsarəti sayəsində Naxçıvanda qoyulub.

Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzlən Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmış məcburiyyətə qaldı. Lakin imperiya nöqərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nəhrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetində də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəs-

sübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar xalqlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımlar kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövrdə hələ sovet ittifaqı, kommunist partiyası fəaliyyət göstərirdi və belə addımların atılması çox təhlükəli idi. Heydər Əliyev isə təhdidlərdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Eyni zamanda, Heydər Əliyevin çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referendumda qatılması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısalınmaz mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Saxta referendumdan cəmi bir neçə ay sonra avqustun 19-da keçmiş SSRİ-də

“QKCP” adını alan dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş ittifaq, onunla bərabər də kommunist partiyası dağıldı.

Tələ elə gətirdi ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyası da Heydər Əliyevin üzərinə düşdü. O dövrdə AXC - “Müsavat” iqtidarının sorişsəz rəhbərliyi respublikamızı vətəndaş qarşılıqlıqda davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasına və getdikcə daha da möhkəmlənməsinə güclü təminatdır. Son 20 ildə Prezident İlham Əliyev apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində respublikamızı zirvələrə yüksəltdi. Onun qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşdırılan islahatlar ölkənin iqtisadi müstəqilliyini təmin edib. Bu gün Azərbaycan dünyada heç bir maliyyə mərkəzindən asılı deyil, bütün məsələlərini sırf öz gücünə həll etməyə qadirdir. Bu da siyasi müstəqilliyimizi şərtləndirir. Hazırda dünyada elə bir güc mərkəzi yoxdur ki, ölkəmizlə diktat dili ilə danışıq. Azərbaycan tam müstəqil siyasət aparır, dostlarını özü seçir ki, bütün bunlar da beynəlxalq səviyyədə respublikamıza ləyaqətli dövlət imici qazandırır.

“Sağlamlıq naminə mübarizədə bizdən biri ol”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq mayın 27-də YAP Mərkəzi Aparatının, YAP Nərimanov rayon təşkilatının və Azərbaycan Dövlət Bədə Tərbivəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devisi altında qaçış idman növü üzrə marafon keçirilib.

Marafonun keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gənclərin zərərli vərdislərdən uzaqlaşdırılmasıdır.

Azərbaycan Dövlət Bədə Tərbivəsi və İdman Akademiyasının stadionunda keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimin



zın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Dövlət Bədə Tərbivəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Mahir Qəribov və marafonun baş hakimi, əməkdar məşqçi Nəmət Heydərov çıxış edərək vurğulayıblar ki, Azərbay-

canda narkomanıya ilə mübarizə davamlı xarakter daşıyır. Bu sahədə dövlət proqramları qəbul edilib və müxtəlif layihələr həyata keçirilib. Təbliğat işləri cəmiyyətimizdə, xüsusilə də gənclər arasında zərərli vərdislərin qarşısının alınmasında vacib rol oynayır. Bu baxımdan, gənc nəslin hər cür zərərli vərdislərə aludəçilikdən qorunması, xüsusilə narkomanıya ilə mübarizə olduqca əhəmiyyətlidir. Bu tədbirin də əsas hədəfi bəşəriyyətin ən ağırlı problemlərindən olan, ciddi təhlükə mənbəyinə çevrilən narkomanıyaya qarşı mübarizə ilə bağlı təbliğat işini daha da gücləndirmək, sağlamlıq gələcəyimizə naminə yemətmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdir.

Çıxışlardan sonra marafona start verilib. Marafonda 150 gənc iştirak edib. Yarışın qaliblərinə diplomlar təqdim olunub.

Orta Dəhlizin ən mühüm komponentlərindən biri kimi Transxəzər Transzit Portalının əhəmiyyəti də xüsusi rola malikdir. Azərbaycan Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə hazırlanmış Ticarət Portalı Çinin Cəndu şəhərində keçirilən "6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Smart Logistika" sərgisində təqdim edilib və bu, bir daha Azərbaycanın strateji nüfuzunun göstəricisi hesab edilə bilər. Tədbir çərçivəsində, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Çinin "Northstar Sinogel Exhibition Chengdu Co Ltd" şirkətinin birgə təşkilatçılığı ilə Transxəzər marşrutuna həsr olunmuş konfrans keçirilib. Konfransa Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu amil də Azərbaycan və Çin arasında

A large container is being lifted by a crane on a truck in a port area. The container is being moved from a truck to a larger vessel or storage area. The scene is set in a port with other containers and buildings in the background.

Azərbaycan Transxəzər (Orta Dəhliz) qovşağında birləşən ölkələrin tranzit gömrük prosedurunun sadələşdirilməsi ilə bağlı həm də təşəbbüskarlığı üzərinə götürüb. Ötən ilin

Bələliklə, qəmsal həllər əsasında gömrük prosedurlarının sadələşdirilməsi Orta Dohlinizn cəlbədiçiliyinin artırılmasına şərait yaradacaq ki, bu da region ölkələrinin ixrac potensialının yüksəldilməsinə, iqtisadi əlaqələrin daha da gücləndirilməsinə təkan verəcək. Ən əsası isə Azərbaycan Transxəzər Gömrük Transizit Portalını qurmağa Yeni İpək Yolu ölkələrinin biznes imasını şəffaf bir platformada birləşdirir, global hesabatlılıq koalisiası qurur, azad ticarətin və lojistik imkanların səmərəliliyini artırır.

ELBRUS

- İnşallah, bizim arzumuz və istəyimiz də bu yöndədir. Bu, bizim üçün çox önəmli bir məsələdir. 8 müşahidəçi ölkənin 6-sı Rusiya Federasiyasının, biri Moldova Respublikasının, birindəki, biri isə Şimali Kipr Türk Respublikasıdır. Rusiyada olan ölkələr qışımın layihələrimizdən konarda qalmağa məcbur olurlar. Təbii ki, bu da siyasi məsələlər səbəbindəndir. İnşanırım ki, yaxın zamanlar da onlar da bizə qoşulaçaqlar. Çünki onlarla da bizim kökümüz, dilimiz, ruhumuz birdir. Türk xalqları olaraq, hər birimizin bir yerdə olacağına inanıram.

Ümumən, bu gün üçün 189 layihə planımız var. Çalışırıq ki, onların hamısını layiqincə həyata keçirək.

Şahanə MÜŞFİQ

Yeganə BAYRAMOVA

Rəqəbat mühiti iqtisadi inkişafın əsas elementlərindən biri sayılır. Bu baxımdan azad sahibkar etmiş bütün ölkələrdə ilk növbədə azad sahibkarlıq və liberal iqtisadiyyat üçün əlverişli mühitin yaradılması prioritet səhədir. Çünki liberal iqtisadiyyat məhz azad sahibkarlıq və azad rəqəbatın üzündən qurulur. Ölkəmizdə sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı son illər diqqət mərkəzindədir. Ona görə də həyata keçirilən iqtisadi siyasətimizin əsas hədəfi azad sahibkarlıq və libe-

Ekspertin fikrincə, bununla da məlum
u ki, artıq əvvəlki yanaşma ilə bir dönmə
liyyəət göstərən bank sistemi, sənaye,
əri-neft sektoru yeni standartlara uyğun in-
afdirilməlidir: "Azərbaycan həm də
ar ölkəsidir. Bunu həyata keçirməyə iqtis-
adi, ticari və insan kapitalı, təbiət imkan

Bəllidir ki, xarici ticarətdə liberal siyasət bütün ölkələrin iqtisadiyyatına təsir edir. Bu siyasət daha çox daxili iqtisadiyyat üçün lazımdır. Bu da o deməkdir ki, hökumət daxili bazarda sərbəst rejim müəyyən edir. Bazar da sərbəstlik yaranır, giriş hamı üçün bərabər olur və azad rəqabət mühiti formalaşdırılır. Dövlət isə buna müdaxilə etmir və rəqabətə dəstək verir. Bazarın bir nəfərin əlinə

olar ki, Azərbaycanda ticarətin, azad sahibkarlığın, iqtisadi inkişafın təmin edilməsində ciddi addımlar atılır. Azərbaycanın tok yaları yeni Qarabağ problemi idi. Ancaq yeni geosiyasi reallıqlar Azərbaycanın gücünü, qüdrətini göstərməklə yanaşı, diqqətinin iqtisadi və ticari istiqamətə yönəlməsinə gətirib çıxaraçaq”.

**Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi**

Bazarın liberallaşması uzunmüddətli prosesdir

F.İbrahimov Azərbaycanca liberal iqtisadiyyatın formalaşmasının iqtisadi si-

yasət və islahatların əsas prioritetləri siyasətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, məqsəd iqtisadiyyatın ləb-ralllaşması və bazara çıxış imkanlarının artmasına şərait yaratmaqdır. "Liberal iqtisadiyyatın formalaşması, ümumiyyətlə, bazarın liberallaşması uzunmüddətli bir prosesdir, növbəti dövrlərdə də davam edəcək. Burada xüsusən kiçik və orta sahibkarlığın inkişafı vacibdir".

kanlarının artırılması kimi istiqamətlər var. Növbəti dövrlərdə bu istiqamətlərdə daha çox addım atılacaq. Ona görə də, son illər azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşması ilə bağlı fəaliyyətlər sistemləşdirilib və genişləndirilib. Növbəti illərdə də addımlar atılması gözlənilir”.

Ermənistanın real dövlət olması üçün... Paşinyan öz xalqına müraciət edib

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqlar daha çox Azərbaycanın ərazi bütövlüyünün və

suverenliyinin təmini olaraq diqqətdən keçirilsə də, ortada mühüm bir həqiqət vardı - II Qarabağ müharibəsinin nəticələri daha çox Ermənistanın hüquqi dövlət statusu qazanması

na şərait yaradacaqdı. Bu reallıq əvvəllər Ermənistanın siyasi rəhbərliyi və ictimaiyyəti tərəfindən etiraf edilməsə də, zaman keçdikcə, Azərbaycanın ödə sürdüyü məsələlərin İrəvan üçün nə qədər böyük əhəmiyyət daşıdığı ortaya çıxır. Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü mə

sələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın təqdim etdiyi sülh şərtləri

“Bu, müstəqilliyə və suverenliyə doğru gedən bir hərəkətdir və onu tamamlamalıyıq”

beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradırdı - burada yer alan müddəalar Ermənistanın global arenada suveren dövlət kimi yer tapması üçün şərait demək idi. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini

qarşılıqlı şəkildə tanıması məsələsi daha çox Ermənistan üçün vacib şərt kimi önə çıxırdı - çünki bütün dünya, aparıcı beynəlxalq təşkilatlar, BMT və digər təsisatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən sənədlər qəbul edib, onu təsdiqləyiblər. Ermənistanın Azərbaycan ilə sərhədlərini müəyyənləşdirməsi isə rəsmi İrəvanın dövlət kimi sərhədlərinin tanınması üçün ilkin şərt rolunu

oynayacaq. Sülh şərtlərində digər əsas məsələlər kimi önə çıxan dövlət sərhədinin delimitasiyası və demarkasiyası artıq reallığa

çevrilir. Bu isə özlüyündə digər şərtin - diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasını aktuallaşdırır. Yəni, Ermənistan üçün hər şeyin başlanğıcı məhz bu delimitasiya və demarkasiya prosesi idi.

Paşinyandan etiraf: Əsrlər boyu dövlətimiz olmayıb...

Bu ilin aprelindən etibarən Ermənistan ilə Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı atılan ilk addımlar məntiqi nəticə verdi - artıq müvafiq sərhəd xətti üzrə tərəflərin sərhədin müəfiyəsinə cavabdeh qurumlarının bölmələri yerləşdiriliblər. Azərbaycan qalib ölkə olaraq beynəlxalq hüquq və ədalətin borpası üçün say göstərir - Ermənistan isə artıq özünün əsassız xülyalarından əl çəkərək reallığa köklənə bilər. Ermənistanın baş naziri Nikol Paşinyanın martın 24-də xalqa müraciətinin əsasında da bu faktor dayanır. Erməni baş nazir bildirib ki, mövcud proseslərin cərəyan etdiyi əsas amil Ermənistan hökumətinin öz işində izlədiyi strategiyadır: “Bu, real Ermənistanın strategiyasıdır. Bizim milli bədbəxtliyimizdir ki, əsrlər boyu milli kimli

yimizin ən mühüm tərkib hissəsi olan dövlətçiliyi bərpa etmək xülyasını öz şüurumuzda və şüuralımızda dəstəkləməli olan dövlətimiz olmayıb. Ancaq dövlət arzusundayıq, biz keçmişdə yaşadığımız “dövlət ənənələrindən qaynaqlanan xatirələrə” arxalanırıq: Ervandid Ermənistanı, Artaşesid Ermənistanı, Arşaki Ermənistanı, Baqratıya Ermənistanı, Kiliya Ermənistanı. Həmin ermənilər ərazi baxımından, bəzən də coğrafi mövqelərinə görə bir-biri ilə eyni və müqayisə oluna bilən deyildilər ki, bu da Ermənistan haqqında təsəvvürümüzün konkretləşdirilməsinə və obyektivləşməsinə maneəyə çevrildi. Bu əhəmiyyətsiz görünümlər, amma təsəvvür edin ki, siz ev tikmək istəyirsiniz, lakin hansı ərazidə, hansı yerdə və hansı ölçüdə ev tikmək istədiyinizə əmin deyilsiniz. Bu

məsələlərlə bağlı fikirləriniz konkretləşməyincə, siz bu evi tikə bilməyəcəksiniz və onun tikilməsi üçün göstərdiyiniz sayılar heç vaxt nəticə verməyəcək. Uğur qazanacağımız maksimum şey xaosit hərəkətlərdir, çünki hələ də hansı ərazidə, hansı yerdə, hansı ölçüdə bir ev tikmək istədiyinizi bilmirsiniz”.

Bəli, bir müddət öncə Ermənistan “kupçasız dövlət” adlandırılan Paşinyan öz xalqına izah edir ki, yalanlar və nağıllar əsasında formalaşan “Ermənistan dövləti və ya dövlətçiliyi” yoxdur. Bu kimi əsassız iddialar və nağıllar isə Ermənistanı reallıqlardan aralı salır, dövlət qurucu perspektivini sıfıra endirir. Nə qədər ki, erməni xalqı uydurma “tarixdə” özünü uydurma dövlətlər quracaq, o qədər də hazırkı reallıqlardan aralı düşəcək.

“Kənarda vətən axtarışı” formulu...

ticədə üçüncü Ermənistan Respublikasını formalaşdırdı - hansı ki, bu respublika öz vətəndaşlarını azadlığını, təhlükəsizliyini və rifahını təmin etmək mövqeyinə deyil, sadəcə sovet ermənisinin vətən axtarışı düsturuna əsaslandırdı. Üçüncü Respublikanın dərindən problemlərinin böyük bir hissəsi məhz bununla bağlıdır”.



Ermənistanın mövcud siyasi hakimiyyətinin rəhbəri tərəfindən bəyan edilən bu fikir nəinki son 36 ildə, eləcə də ondan öncəki dövrdə xəstə təxəyyülə əsaslanan ideoloji təbliğatın yalan olduğunu ortaya çıxarır.

Sülh Ermənistan üçün yeganə çıxış yoludur...

Erməni baş nazir bildirib ki, rəhbərlik etdiyi siyasi komanda Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış qanuni ərazisini və bu ərazini əhatə edən sərhədləri təmin edəcək düsturu masaya qoyub: “Bu mesajın əsas məqsədi ölkəmizdə, ölkəmizlə bağlı baş verənləri və bunun niyə baş verdiyini izah etmək, şərh etməkdir. Real Ermənistanın

formalaşması həyatımızda və şüurumuzda baş verir. Bu, müstəqilliyə və suverenliyə doğru gedən bir hərəkətdir və onu tamamlamalıyıq. Mən və siyasi komandam bunu öz missiyamız hesab edirik. Bizim missiyamız dövləti, müstəqilliyi, suverenliyi vətəndaşa xidmət edən vasitəyə çevirməkdir”.

Beləliklə, Nikol Paşinyan bir daha bəyan edir ki,

sülh prosesi Ermənistan üçün yeganə xilas yoludur. Əgər rəsmi İrəvan yeni dövrdə beynəlxalq münasibətlər sisteminin müstəqil, sosial rifahı təmin edilməsi subyekti kimi çıxış etmək istəyirsə, Azərbaycan ilə sülh müqaviləsi bağlamalı və bölgənin təhlükəsizlik, əməkdaşlıq seqmentinə öz töhfəsini verməlidir.

Pərviz SADAYOĞLU

“Vətən” haqqında təsəvvürlər ölkənin beynəlxalq qanuni sərhədləri ilə üst-üstə düşmədikcə...

Paşinyan sülhün Ermənistan üçün yeganə çıxış yolu olduğunu etiraf edir - düzdür, bu etiraf nə qədər gəcişmiş sayılsa da, Azərbaycanın sülh şərtlərini irəli sürməsindən ödən dövlət üçün zaman sayılsa da, yeni dövr üçün müəyyən perspektivlər də yaraır. Erməni baş nazir xalqına müraciətdə bildirib ki, əgər bizim strateji baxışımız real Ermənistan deyilsə, onda onsuz da çətin olan sülh mümkün olmayacaq - çünki mühitimiz bizi strateji təhlükə hesab edəcək və ona görə də dövlətçiliyimizi ya fiziki cəhətdən məhv etmək, ya da onun

inkışafının qarşısını almaq üçün hər şeyi edəcək: “İkincisi, biz məhdud resurslarımızı və enerjiyimizi real Ermənistanın strateji ehtiyaclarına sərf etməyində əldə edə biləcəyimiz nəticəni almırıq və övladlarımızın gələcəyi olan Ermənistanın inkışafı iqləq çətinləşir. Ermənistan Respublikasının çox ehtiyac duyduğu sülh isə getdikcə daha əlçatmaz olur. Bu şəraitdə ölkəmizin suverenliyi əhəmiyyətli dərəcədə zərər görür. Sizin vətəniniz haqqında təsəvvürləriniz ölkənizin beynəlxalq qanuni sərhədləri ilə tam üst-üstə düşmədikcə, siz başqalarının

qeyri-mütənasib təsirlərinə yol açmağa məcbur olursunuz, çünki siz hesab edirsiniz ki, bununla siz qanuni sərhədlərinizlə üst-üstə düşməyən gündəmləri təşviq etmək üçün güc və dəstək alırsınız”.

Paşinyan bu fikirləri ilə illərdir ki, Ermənistanı himayə edən xarici qüvvələrin əsl niyyətini də ifadə edən məsələ, Fransanın silah yardımının heç də “güclü Ermənistan” ideyasına dəstək deyil, tam əksinə Ermənistan beynəlxalq arenada suveren subyekti kimi tanınmasına maneə kimi qiymətləndirir.

İsveç Kiyevə icazə verdi

Rusiya ərazisindəki hədəfləri vurmaq üçün...



təklifə etiraz edib.

Bələ bir şəraitdə Fransadan növbəti ziddiyyətli bəyanat səsləndirildi. Fransa parlamentinin Xarici əlaqələr komitəsinin sədri Jan Lui Burlanj deyib ki, Fransa Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün fransız silahlarından istifadəsinə qoyulan qadağanı ləğv etməlidir. Fransız deputat Paris hökumətini gözləmə vəziyyətində çıxmağa və ingilis, eləcə də amerikalıların qərarı ilə müqayisə oluna bilən qərar qəbul etməyə çağırıb.

Bütün bunlara görə, rəsmi Moskva Fransaya növbəti dəfə xəbərdarlıq etdi. Rusiya Xarici İşlər Nazirliyinin

yaydığı bəyanatda bildirilib ki, Fransanın Ukraynaya qoşun göndərməsinə cavabımız təkəsi siyasi xarakterli olmayacaq. Qeyd olunub ki, rəsmi Moskva tərəfindən bununla bağlı Fransa hakimiyyətinə bir neçə dəfə xəbərdarlıq göndərilib: “Fransa Prezidenti Emmanuel Makronun rəhbər

tutduğu köskin ritorikası bu ölkənin NATO-dakı tərəfdaşları da dəstəkləyir. Nəzərə alınmalıdır ki, NATO əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatları Fransa xalqının böyük əksəriyyətində ikrah hissi doğurur”.

Yeri gəlmişkən, ötən ay alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə görüşündən sonra keçirilən mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq də bildirmişdi ki, NATO Ukraynaya qoşun göndərmək və münasibətin bir tərəfinə çevrilmək niyyətində deyil. Bununla belə, NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində bildirmişdi ki, Ukraynanın tərəfdar ölkələr Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır.

Bütün bunların fonunda İsveç Ukraynaya tədarük edilən silahlardan

Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. İsveçin müdafiə naziri Pol Yonson isə bildirib ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı hərbi əməliyyatlar keçirməyə hüququ var. Yonson öz mövqeyini beynəlxalq hüquqla əsaslandırır: “Beynəlxalq hüquqa görə, müharibə qanunları əməl edilsə, Ukrayna düşmənin ərazisinə yönəlməli hərbi əməliyyatlarla özünü müdafiə etmək hüququna malikdir. İsveç beynəlxalq hüququ və Ukraynanın müdafiə hüququnu dəstəkləyir”.

Əslində, belə qərarlar münasibətin həllinə yox, əksinə münasibətin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarılıb geniş regiona yayılmasına gətirib çıxara bilər. Əgər sözügedən hərbi toqquşmalar baş versə, bu, Şərqi Avropada, o cümlədən Baltik və Qara dənizdə ciddi təlatümlərə yol açacaq. Çünki rəsmi Moskva NATO ölkələrinin belə addımlarına səs-siz qalmayacaq.

N. BAYRAMLI

Azərbaycanın Qazax rayonunun 4 kəndinin geri qaytarılması ilə bağlı əldə edilən razılıqdan sonra Ermənistandakı revanşist qüvvələr hakimiyyətə qarşı etirazlar təşkil edir. Revanşistlər bu razılaşmanı həzm edə bilmir və Paşinyan hakimiyyətini “qorxaqlıqda” və “satqınlıqda” ittiham edirlər. Etiraz aksiyaları tərəflər arasında razılaşmanın əldə edildiyi gündən - aprelin 19-dan başlayıb.

Arxiyepiskop Baqrat Qalstanyan əhalini itaətsizliyə çağırır, polis təhlükəsizliyi gücləndirir

Baş nazir vəzifəsinə keçiş Baqrat namizəddir

Məsələ onadək ki, sərhədlərin delimitasiyası və 4 kəndimizin geri qaytarılması erməni cəmiyyətində aqressiyanı artırmaqdadır. Bu məsələ rəsmi şəxslər, siyasətçilərlə yanaşı, erməni keşişlərinin də siyasətdə “fəallaşmağa” sövq edib. Belələrdən biri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyandır. Etiraz aksiyalarına ilk günlərdən qoşulan Qalstanyan artıq aksiyaların “liderinə” çevrilib. O, İrəvana yürüşün də əsas təşkilatçısıdır. Belə ki, bu keşişin başçılıq etdiyi “Vətənə minnə Tavuş” hərəkəti sərhəddən Kirants kəndindən Azərbaycanla delimitasiya ələyhinə İrəvana yürüşə başlayıb və mayın 9-da yürüş iştirakçıları İrəvana çatıb. Həmin tarixdən paytaxtda bir neçə dəfə mitinq keçirildikdən sonra aksiyalarda fasilə yaranmışdı. Lakin keşiş Baqratın rəhbərliyi ilə mayın 26-da həmin aksiyalara start verilib. Yəni gün revanşist müxalifət tərəfindən Baqrat Qalstanyanın baş nazir postuna namizədliyi irəli sürüldü. Qalstanyan bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, baş nazir postuna namizədliyi bütün ermənilərin katolikusu ilə müzakirə

edib və qərara gəlib ki, tən xadimi kimi 30 illik fəaliyyətinə ara versin. Ecmiadzin kilsəsindən də bildirilib ki, Baqrat Qalstanyanın ruhani xidmətinə dayandırılması məsələsi katolikusluqda müzakirə edilib. Qeyd olunub ki, keşişə müsbət cavab verilib: “Arxiyepiskopun ruhani rütbəsi saxlanılır, amma onun mənevi və inzibati xidmətinə xitam verilir”.



Polisdən Baqrata çağırış

Mayın 27-də şəhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkətinin tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda küçələri, dövlətlərəsi magistrat yolları, rayonlararası yolları bağlayıblar. Baqrat deyib ki, İrəvanın mərkəzindəki “Respublika” meydanından yalnız Lori və Tavuşa gedən yollar açıq qalmalıdır: “Meğridən

başlayaraq bütün digər mümkün və qeyri-mümkün yollarla, hər yerdə vətəndaş itaətsizliyi aktları baş verəcək. Bütün yerlərdə. Biz hakimiyyət nümayəndələrinə təzyiq göstərməliyik, işə getmələrinə imkan verməməliyik, çünki onların işi yoxdur, bu işdən cəvabdeh deyillər”.

Ermənistan polisi isə dünən etirazçılara qarşı sort tədbirlər görməyə başlayıb. Polisin qanuni tələblərinə yerinə yetirməyən akasiya iştirakçıları saxlanılaraq ərazidən kənarlaşdırılıb. Dünən günorta saatlarına qədər İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı ümumilikdə 273 etirazçı saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin dünən saat 13:00-a olan məlumatında bildirilib. Saxlanılan şəxslər inzibati Pənal Məcəlləsinin 182-ci (xəlsə əməkdaşının qanuni tələbinə tabe olma) maddəsi ilə polis şöbələrinə aparılıblar. Saxlanılanlar arasında parlamentdəki müxalif “Ermənistan” fraksiyasının üzvü Aşor Simonyan da olub. Amma sonradan onun buraxıldığı bildirilib. Polisin müdaxiləsindən sonra Daxili İşlər Nazirliyinin mətbuat

xidməti vurğulayıb ki, İrəvanda bağlanan küçə yoxdur. Ermənistanın polis rəisi Aram Hovhannisyan isə jurnalistlərlə söhbətində etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Srbazanı sakitliyə və normal davranmağa çağırıb: “Ona özünü normal aparmağa nəsihət edin, xalq isə normal davranmağa çağırın”. O, əlavə edib ki, polis qanun çərçivəsində fəaliyyət göstərir və heç kimi ləzəmsiz yerə saxlamır: “Biz sökdə dayanan heç bir vətəndaş lüzumsuz saxlamırıq. Kameralardan görünür ki, onlar yolu kəsirlər”.

Ümumiyyətlə, ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətinə erməni kilsəsi hər zaman mühüm rol oynayır. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksütyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.

Erməni kilsəsi revanşist müxalifət rolunda

Müasir dövrdə də Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının əsas “ilhamvericilərindən” biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Təsədüfi deyil ki, keşiş Qalstanyan etiraz aksiyalarının keçirilməsindən, İrəvanda yürüşün təşkil olunmasından II Qareginin “əməyi” çox yüksəkdir. Həm də, II Qaregin də erməni xalqının başına gələn bəlalarda

Mələmürd ki, keçmiş Dağlıq Qarabağ münasibətinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında Qareginin “əməyi” çox yüksəkdir. Həm də, II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır. Bu da məlumdur ki, indiyə qədər region və Ermənistan üçün bütün ciddi hadisələr zamanı kilsə özünü məqsədləndirmək üçün xüsusi cəfəngsəfəng edib. Göründüyü kimi, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin öndəd gedir. R.Koçaryan və S.Sarkisyanın təmsilində revanşist siyasi müxalifətin Ermənistan cəmiyyətində heç bir nüfuz olmadığı üçün bu dəfə kilsəni qabağa veriblər. İkinci Qarabağ müharibəsinin nəticələrindən dər almayan erməni kilsəsi isə öz xalqını revanşizm meyləndirmək üçün xüsusi cəfəngsəfəngə davam edir. Bütün bunlar bir daha təsdiqləyir ki, qətləmlər, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub. Kilsənin budəfəki təxribatlarının hansı nəticə verəcəyini isə zaman göstərməkdir.

Nardar BAYRAMLI

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544
“Azərmetbuatıyımı” ASC - 0124411991, 0124404694
“Soma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100, 0504560835
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
“Türkistan Media Group” MMC – 050 241-48-23
“Region Press” MMC – 055 316-79-01
“Ziya LTD” MMC - 0124977696, 0503067744

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Həbib Əliyevin doğum günüdür

məxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görməmiş yüksəkliklərə qaldırıb. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi

Sənətkarlar unudulmur...

Sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. Qısa müddət ərzində qədim musiqi alətimiz olan kamança da xalq məhnlərinin, muğam və təsniflərin nadir istedadı malik yaradıcı ifaçısı kimi şöhrət tapmışdı. Ömrünün sonunadək ifaçılıq sənətini təkmilləşdirib Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirib. Sənətkarın istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan verdi. Söhbət muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu fəaliyyətinin başlıca qayəsi hesab etmiş mərhum kamança ustası Həbib Əliyevdən gedir.

Həbib Əliyev Azərbaycanın milli-mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəslі üçün əsl məktəbdir. Bu gün Xalq artistinin anadan olmasından 97 il ötür. O, 1927-ci il, mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gəlir.

Görkəmli sənətkar Ağdaşda orta məktəbi və eyni zamanda, yeddillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub. Sonra isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Həbib Əliyev burada ustad sənətkarlar tarzen Qurban Pirimov və müğənni Xan Şuşinskiddən Azərbaycan xalq musiqisinin, muğamlarının bütün inceliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərinlən mənimsəyib. Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoza ifa tərzі ilə a həngdər vəhdətində Həbib Əliyev özünə-

mütəxəssislər tərəfindən Həbib Əliyev fənomeni kimi qiymətləndirilir.

Həbib Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstəniqar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülüllər” və digər xalq məhnləri mədəniyyətimizin qızıl fonduna daxildir.

Ustad sənətkar virtuoza ifaçılığı ilə yanaşı, gözəl məhnlərin də müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Həbib Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq məhnlərindən ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub.

Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Həbib Əliyev müxtəlif təltiflər alıb. Sənətkar müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Xalq artisti 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib. Bənzərsiz kaman ifaçısı Həbib Əliyevin öz xatirəsi xalqımızın qəlbində daim yaşayır...

Yeganə BAYRAMOVA



Ötən əsrin altmışıncı illərinin sonlarından respublikamızda Olimpiya oyunlarının çempionu adını daşıyan qadın idmançıları-mız olub. Onlar müxtəlif ölkələrdən Azərbaycana SSRİ yığma komandalarının oyunçuları kimi qızıl medallarla qayıtmışdılar. Müstəqilliyimizin bərpasından sonra isə Olimpiya oyunlarında çempion zirvəsini fəth etmiş ilk qadın idmançımız stend atıcısı Zəmfira Məftahətdinova olub.

Stend atıcımız 2000-ci ildə Avstraliya-

İlk qadın olimpiya çempionumuz...

nın Sidney şəhərindəki möhtəşəm uğuru ilə yada düşür. O, XXVII Olimpiya Oyunlarının çempionu adı uğrunda gərgin mübarizədə rəqiblərindən yüksək nəticə göstərməklə təkəcə özünü və idman ictimaiyyətimizi yox, bütün respublikamızı ürəkdən sevindirmişdi. Bununla da Z.Məftahətdinova tarixi qələbədən sonra müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu adını qazandı.

Z.Məftahətdinova uzaq Avstraliyadakı ən böyük nailiyyəti ilə kifayətlənməmişdi. Dörd il sonra müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada da fəxri kürsüyə yüksələrək, bayrağımızın şöhrəti layiqincə qorumuşdu. Bununla da Zəmfira Olimpiya oyunlarının qızıl medalına bürünc mükafat da əlavə etmişdi.

İndi olimpiada medalları Z.Məftahətdinovanın zəngin nailiyyətlər kolleksiyasında xüsusi yer tutur, bu medallar onun bütün mükafatlarının bəzəsidir. Ancaq Olimpiya oyunlarının əvvəl bir çox ölkədə dünya və Avropa çempionatlarında, qitə kuboku

yarışlarında qazandığı uğurların da öz yeri var. O, 20-ci əsrin səksəninci illərinin ortalarında iştirakçısı olduğu həmin yarışlarda dəfələrlə qələbə qazanıb, həmçinin gümüş və bürünc medallara sahib olub.

Olimpiya çempionumuzun parlaq nailiyyətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Tərəqqi” medalına, “Şöhrət” ordeninə, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.

Yeri gəlmişkən, bu gün Z. Məftahətdinovanın doğum günüdür. O, 1963-cü ildə Bakıda anadan olub. Əməkdar idman ustası bu gün rəhbər vəzifədə ona göstərilən etimadı doğruldur. Z.Məftahətdinova Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi kimi zəngin ənənələri olan bu qurumda ölkəmizin uğurlarını daha da artırmaqla bələdçi idmançılar hazırlanması işinə xidmət edir.

Yeganə BAYRAMOVA

Qaraqum səhrasından Azərbaycana...

Son günlər Bakı və Abşeron yarımadasında havada toz dumanı müşahidə olunur. Toz hissəciklərinin konsentrasiyasının normadan çox olduğu deyilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.

G.Abbasova havada müşahidə olunan tozun meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterli olduğunu qeyd edib: “Sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”.

İl ərzində ən azı 3-4 dəfə...

Mövzu barədə “Yeni Azərbaycan”-a açıqlama verən ekoloq Ənvər Əliyev havadakı tozlanmanın transsərhəd xarakterli olması ilə bağlı məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Mərkəzi Asiyada Qa-



Havadada tozun miqdarı artıb

rəket etdiyi zamanlarda atmosfərə atılan tullantıların miqdarının çoxalmasıdır.

Bakı şəhərində tozlu hava şəraiti il ərzində ən azı 3-4 dəfə baş verir. Bu gündən etibarən tozlanmanın səviyyəsi tədricən aşağı düşəcək və atmosfer normal halına qayıdacaq. İnsanlara məsləhət görürəm ki, özlərini qorusunlar, belə havada çöl şərai-

tində hər hansı idman hərəkətlərinə yol verməsinlər”.

Tozlu hava səhhətimizə necə təsir edir?

Araşdırmalara görə, havanın hər hansı səbəbdən tərkibi dəyişərsə, bu, havanın zəhərlənməsinə də gətirib çıxara bilər. Bu barədə havada tozun miqdarının normadan artıq olması insanların səhhəti üçün ciddi problemlərə yol açır.

Həkim Aydın Bağirov bildirib ki, tozlanma təmasının və onun konsentrasiyasının orqanizmə daxil olmasına imkan vermək olmaz. Bu cür havalarda daxil olan toz bronxit təlini qıcıqlandırır: “Tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər var ki, onlar, orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirib, zərərli maddələr istehsal edirlər. Toz zəif immunitetli və tənəffüs yollarında problemi olan insanlara daha pis təsir göstərir. Müxtəlif allergiyalar, bronxial astma, böyrək, mədəaltı vəzi, ürək və tənəffüs orqanlarının xəstəlikləri tozun səbəb olduğu ən əsas xəstəliklərdir. Toz xroniki xəstəliklərin ağırlaşmasına və yeni patoloji proseslərin baş verməsinə, hətta ağciyər xərçənginin yaranmasına belə gətirib çıxara bilər”.

Əsəb sisteminə təsir edir...

Həkimin sözlərinə görə, belə havada mütləq cəynəkdən və maskadan istifadə edilməlidir. Çünki tozlu hava göz kataraktası olan xəstələrə də təsirsiz ötüşmür: “Bu cür hava insanların əsəb sisteminə də təsir edir, psixoloji problemlər yaradır və stressə səbəb olur. Xüsusilə me-teohəssas insanlar əziyyət çəkir”.

Yeganə BAYRAMOVA



“Azercell Telekom” MMC, ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən edilib.

Qaliblərin mükafatlandırma mərasimi ADA Universitetində baş tutub. Ümumilikdə qeydiyyatdan keçən 20 komandanın 5-i finalda öz biznes modelini nümayiş etdirmək imkanı qazanıb. Peşəkar mentor və mütəxəssislərdən ibarət münisiflər heyəti tərəfindən aparılan dəyərləndirmə nəticəsində analitik düşüncə, problemi müəyyən etmə bacarığı, həllin aktuallığı, bazar araşdırması və digər üstünlüklərə malik üç komanda qalib seçilib.

1-ci yeri “Hackwarts” komandası layiq görülüb. Gənclər öz biznes modelləri çərçivəsində şirkətlərdə kadr xəttarışı prosesini asanlaşdırmağı və buna sərf olunan zamanı azaltmağı hədəfləyiblər. Belə ki, komandanın təqdim etdiyi platforma namizədlərdən tələb olunan texniki bacarıqların vahid məkandan yoxlanılmasını mümkün edib. 2-ci yeri innovativ tədris metodları və yanaşmalarını özündə əks etdirən elektron tədris-metodik platforma ilə “Academia” komandası seçilib. 3-cü yerin sahibi isə müasir məkənlərdə şöbəyə planlaşdırılmasını optimallaşdırmağa imkan verən həll ilə “NetEdge” komandası olub.

Qaliblər pul mükafatı ilə yanaşı, Azercell şirkətində təcrübə keçmək imkanı əldə ediblər. Eyni zamanda, bütün komandalara dəyərli hə-

Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu

diyyələr və sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev “Azercell Telekom” MMC ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib: “ADA-nın sosial məsuliyyət layihələrini uzun illərdir dəstəkləyən Azercell universitet nəzdində yaradılan fondun ilk tərəfdaş şirkətlərindən biridir. ADA Universitetində startap mühitinin inkişafı, ideya əsaslı biznesin qurulmasına yönələn bu əməkdaşlıq, eyni zamanda ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə də öz töhfəsini verir. İnam-ram ki, birgə sözlərlə ərsəyə gətirdiyimiz təşəbbüslərimiz tələbələrərimizin peşəkar kimi formalaşmasında mühüm rol oynayacaq, onlara beyni güclərini kapitala çevirmək üçün möhkəm zəmin yaradacaq.”

Xatırladaq ki, bir il ərzində davam edən proqram çərçivəsində ADA Universitetinin tələbələri müxtəlif mentorluq sessiyalarında, yerli və xarici mütəxəssislərin seminarlarında iştirak etmək imkanı əldə ediblər. Layihə iştirakçıları peşəkar mentorların dəstəyi ilə öz ideyalarını təkmilləşdirərək yeni məhsul yaratmaq bacarıqlarına yiyələnib, innovativ həllər üzərində çalışıblar.

İdman

Azərbaycan sumoçuları Avropa çempionatını 11 medalla başa vurublar



Azərbaycanın sumo üzrə milli komandaları Yunanıstanın Lutrakı şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış ediblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 21 yaşlılar arasında Abdullah Şərif (85 kiloqram) və Fərid Əhmədov (92 kiloqram) isə bürünc medala sahib olublar.

U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kiloqram) gümüş, Xasay Yusif (115 kiloqram və mütləq çəki) 2 bürünc medal əldə edib. Digər idmançılardan Cavidan Nəhmətov (77 kiloqram) və Məhəmməd Əliyev (70 kiloqram) bürünc medala layiq görülüb. Böyükler arasında Cəngiz Səmədov (100 kiloqram) gümüş, Abdullah Şərif (85 kiloqram) və Rəşad Məmmədov (77 kiloqram) bürünc medal qazanıblar. Bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.

Cüdoçularımız Avropa Kubokunda 5 medal qazanıblar



Azərbaycanın yeniyetmə cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilmiş Avropa Kubokunda 5 medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bunlardan 3-ü gümüş, 2-si bürünc mükafatdır.

Milli komanda medal əyarına görə ümumi hesabda 6-cı, oğlanlar arasında 4-cü yeri, qızlar arasında isə 7-ci yeri tutub.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alqış HƏSƏNOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000. Üzviyər Hacıbəyli - 66

Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisensiya: N-B-317
Tiraj: 5690
Sifariş: 1198
“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilir və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilib.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.
Məsul nəvbətçi:
Elbrus Cəfərli